

CƏDVƏL A 3 - BALANS HESABATI
A. AKTİVLƏR

(min manatla)

Aktivlərin maddələri	Cəmi
1	2
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şəbəkələrində olan nağd vəsaitlər daxil olmaqla), <i>cəmi</i>	11,388.73
2. Mərkəzi Bankda müxbir hesab, <i>cəmi</i>	4,627.86
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), <i>cəmi</i>	3,453.42
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan vəsaitlər), <i>cəmi</i>	57,460.00
5. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, <i>cəmi</i>	33,697.17
6. Əks REPO əməliyyatları üzrə	-
7. Qiymətli kağızlar, <i>cəmi</i>	30,043.53
8. Banklara kreditlər (5-ci sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), <i>cəmi</i>	-
8.1 Banklara xalis kreditlər, <i>cəmi</i>	-
9. Digər maliyyə institutlarına kreditlər, <i>cəmi</i>	11,296.61
9.1 Digər maliyyə institutlarına xalis kreditlər, <i>cəmi</i>	10,401.11
10. Müştərilərə verilən kreditlər	290,028.68
10.1 (çıx) Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	44,496.88
10.2 Xalis kreditlər (sətir 10 çıx sətir 10.1)	245,531.80
11. Könəlmə çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər, <i>cəmi</i>	10,234.45
12. Bank işində istifadə olunmayan daşınmaz əmlak (ehtiyatlar çıxılmaqla), <i>cəmi</i>	4,330.87
13. İcmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərdə iştirak (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəməsidersə), <i>cəmi</i>	-
14. Digər təsərrüfat cəmiyyətlərində iştirak (50%-dən az), <i>cəmi</i>	-
15. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	3,343.72
16. Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	-
17. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)	32,473.42
18. Cəmi aktivlər	446,986.08

B. ÖHDƏLİKLƏR

(min manatla)

Öhdəliklərin maddələri	Cəmi
1	2
1. Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla), <i>cəmi</i>	280,725.43
2. Mərkəzi Bankın banka qarşı tələbləri, <i>cəmi</i>	-
3. Digər bankların tələbləri ("Loro" hesabları), <i>cəmi</i>	3.64
4. REPO əməliyyatları üzrə	-
5. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər), <i>cəmi</i>	-
6. Bankların və digər maliyyə institutlarının (3-cü və 5-ci sətirlər istisna edilməklə) depozitləri, <i>cəmi</i>	13,584.96
7. Bankların kreditləri (7 gündən artıq olan müddətə), <i>cəmi</i>	-
8. Banklar istisna olmaqla, digər maliyyə institutlarının kreditləri, <i>cəmi</i>	67,184.63
9. Mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	-
10. Bələdiyyələrin depozitləri və kreditləri	-
11. Bankın öz ehtiyacları üçün aldığı ipoteka kreditləri	-
12. Bank tərəfindən buraxılmış qiymətli kağızlar	8,500.00
13. Digər passivlər	11,960.09
14. Cəmi öhdəliklər	381,958.75

C. KAPİTAL

C. KAPİTAL	Cəmi
1	2
15. Xüsusi kapital, <i>cəmi</i>	61,789.14
16. Ümumi ehtiyatlar, <i>cəmi</i>	3,238.19
17. Cəmi kapital	65,027.33
18. Cəmi öhdəliklər və kapital	446,986.08

